

Aqil Abbas

DE BYAZİNİ TƏBRİK EDİRƏM, YİĞMA KOMANDANIN İÇİNƏ OTURDUĞUNA GÖRƏ

Sağ ol, dostum! Var ol, nə yaxşı sən varsan. Tanrı səni Azərbaycan futbolunun başından əsik eləməsin. Özün dediyin kimi, yığmamız çok yaxşı oynadı - 5:0 nedir ki? 10:0 da ola bilərdi, yaxşı kayf tutursan. 5 il Foqs oturdu Azərbaycan futbolunun içini, yəqin 5 il de sən oturarsan futbolumuza.



Bakı gözel şəhərdi, biz de çox qonaqpərvərlik. Qonaqpərvər olmasaçıq cəxən dalına bir təpik vurub, göndərməsdiq itəliyiyi.

Hayif deyil Bakı, yeyirsen əmlik etindən, qara küründən, vurursan şott land vikişindən, kef edir-sən özün üçün.

Na bəda istəfa ərizəsi verəsen, qətiyyən! Əger olmayan AFFA səni istəfəye göndərmək istəsə,

Foqs kimi sən de AFFA-nın rəhbərliyini şəntaj elə.

Hələ qarşıda Belpika ilə, Estonia ilə oyunları var. Arzu edirki, bürk-i setka da top oralarдан getirəsan.

Men sənə na deymət ta, Allah işini avand əlesin.

Avdə-Gülfəli Şakir, qarmonçalan Şakir, çay qırğında bitib, susur qalan ağcların sağlıqına bədən qaldıran Şakir, Rəmisiñ dost Şakir sağ olsayıdı, xoşu gəlməyən adamlara dediyi kimi, sənə da deyərdi!

- Ə, nemes oğlu, nemes, sənə ne pisiyimiz deyib ki, bizi düşündürən rüsvay edirənsi?

Ne işə. Bir dəha səni semmisi qalbdən təbrik edir, Azərbaycan futbolunun içine oturmaqda uğurlar dileyirəm.



İrandan gözlənilən təhlükə

Məlum olduğu kimi separatçı rejim ekofaşalların Laçın yolundakı aksiyasından sonra dağ yolları ile silah, sursat daşıyırılar. Dürdə, bəziləri yüzükləri ve efridə dedikleri sehv etmək üçün dağ yollarının olmasına üzən zəmanət edirdilər. Son əmaliyyat həm de o "dahilər" yerini göstərmiş oldu.

Azərbaycan ordusunun komando briqadlarından biri əməliyyatı sona çəkdi hərəkətə hazırlaşaraq 4 istiqamətə hərəkətə keçdi. Bincinci istiqamətə separati rejimin silahlıları bir qədər mütəqavim göstərməyə cəhd etdi. Məsələ ondardır ki, "UAZ puspusu"ndan fərqli olaraq bu dəfə atəs dəstəyi, koşfiyyat məlumatı lazımlı olmayışdır. Bincinci mövqə götürüləndən dərhal sonra digər 3 mövqedəki erməni silahlıları postları qoyaraq qaçıb. Beləliklə, Azərbaycan ordusu yüngül xəsarət xaric, heç bir döytik işkisi vermeden 4 postu da işğaldən azad edərək, Xəlifliyəndə mövqeləri yiyələnir.

Məsələ ondardır ki, Azərbaycan ordusunun bu aməliyyatından dərhal sonra orzadıki Rusiya sühħəmərləri Azərbaycan ordusundan götürülmüş mövqelərden çıxmazı tələb edib. Azərbaycan ordusu müharibədən sonra bu günə qədər olda etdiyi mövqelərin demək olar heç birindən geri çəkilməyib. Rusların teleblərinə baxmayaqaraq 4 postdan da geri çəkilmədi. Rusiya sühħəmərləri hələ Azərbaycan ordusundan da çox üzülləməsi üçün mövqelər qurmaqə məcbur olub. Bu lokal əmaliyyat sayasında erməni tərəfindən sil-qol demək olar ki, bağlanmış oldu. Artıq dağ yolları ile silah-sursat gatırımcı ciddi problemlərə çəkilib. Məsələ bununla da bitmir. Olası total əmaliyyat zamanı Ermenistanın qüvvənin artırılması de artıq mümkin olmayıcaq. Ehtimal ki, rəsmi Moskva Azərbaycanın Ermənistana göz dağı vermesinə icaza verib. Sual oluna biler ki, belə olun halda sühħəmərləri niye ordunun geri çəkilməsini tələb edirlər? Bincinci, bu rusların missiyasıdır. İkincisi isə, yerdeki ermənilərə göstərmək üçün bu cür davranımaqə məcburdurlar. Onsuzda ermənilər ruslara qarşı aqəsividirlər. Bu cür addımlar atılmasa, bu aqəsivə daha da arta biler. Rusiya Ermenistani tə 2016-ci ilin aprel döyüşlərindən bəri Azərbaycanıñ ellı azazələndirir. Ancaq Azərbaycanın tam ol-qol aqəsəməsi üçün İran kartını işa salır.

Yeri gölmüşən, Azərbaycan ordusu ilə istiqamətə silah tutuslavı: Ermenistan ve Qarabağda separati rejim Burada sərhəd xidmətinə ayıram. Ancaq İran istər Naxçıvan, istərsə də Zəngilan istiqamətə qoşun cəmlişdir. Əger qonşu ölkə sənə silah tutuslavısa, sen da ona qorı silah tutuslamışın. Beləcə, Azərbaycan ordusu həm de İran istiqamətindən gelecek təhlükəni önləmək üçün cənub qonşusuna da silah tutuslamagə məcbur olub.

Azərbaycan kimi kiçik bir ölkənin üç istiqamətə silah doğrulması ve ordunu daim gələcək təhlükəye qarşı hazır saxlaması son dərəcə ağır, maliyyə yükü çox ve yorucu prosesdir.

İran Əfqanistandı Taliban rejimindən qəşqanları qıcaq açıb. Bu sibil səməl kimi görünü biler. Əfqanistandı kurnalıtları səhəbət zamanı məlum olur ki, İran öz ələkesinə buraxdıqı əfqanıstanlı başqa niyyətlər üçün istifadə edir. Adları cəkilişən istəyən əfqan jurnalistlər bildirir ki, İran əfqanları pul qarşılığında Suriya ve İraqa göndərir. Məsələ bununla da bitmir. Ehtimal olunur ki, İran hemin əfqanlardan separati rejime dəstək üçün Qarabağ'a göndərə bilər. Bir müddət əvvəl İranın hərbi telimcilişlərin Qarabağ'a gelməsi barədə rəsmi Bakının məlumatını göz önlənəsə, bəhətimin baş vermesində qeyri-adi heç nə olmayıcaq.

NATO Rusiyani qıcıqlandırmaqdə israrlıdır

ABŞ deyəsən Ukraynadan sonra Kişinyovu da mühəribəyə sünrükəməyə hazırlaşır. Moldova müdafiə nazirliyinin möthuat xidmətindən bildirilir ki, ölkə orzadırında NATO ölkələrinin xüsusi toyinatlılarının birgə təlimləri start götürüb.

Joint Combined Exchange Training (JCET-2023) tölimlərində Böyük Britaniya, Moldava, Ruminiya və ABŞ ordularının xüsusi toyinatlıları təlimlərindən start götürür.

Təlimin mösqədi dörd ölkənin xüsusi toyinatlı horbıçılının emalıyyatıçısında peşəkarlıqları nümayiş etdirmələri, göstərilsə də, anlaşılan odur ki, mösqəd Rusiya sərhədəri yaxınlığında horbi təlimlər keçirənək. Moskvaya qıcıqlandırmaqdır.

Horbiçılçıl təlimlərindən atış nöqtələrindən, paraşütüdən istifadə etməkdə, sohra təlimlərindən konkret missiyaların həyata keçirilməsində bacarıqlarını bələşdirəcəklər.

Katılırladıq ki, NATO bundan əvvəl Latviyada "Xrustal ox-2023" adlı təlimlərə başlayıblar. Təlimlər 31 mart tarixindən başa çatmalıdır.

Rüstəm Hacıyev

Sahibə Qafarova

Əminə Ərdoğan ilə görüşdü

Martin 29-da Milli Meclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştataların sefəri çərçivəsində Türkiyə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Milli Meclisden Adət.az-a verilən xəberə görə, Sahibə Qafarova Əmīne Ərdoğanla görüşdən və Türkiyənin Bincinci Xanının teşbbüsü ilə Birləşmiş Millətlər Təskilatında keçirilen yüksək seviyyəli tədbirdə iştirak etməyinən məmənluğunu ifade edib.

Sohbetdə Milli Meclisin sədri müsələsindən dövrətə mühit mühafizəsinin en böyük global çağışından biri olduğunu deyib. O, Əmīne Ərdoğanın 2017-ci ilde iki ilər sündürü "Sifir tələnt" teşbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsində qlobal seviyədən tətbiq olunacaq tələbini təsdiq etdi.

O, Türkənin Prezident Recep Tayyip Ərdoğanın rəhbərliyi altında bu zələzəlin ağız nəticəsindən təsdiq etdi. Spiker, Özbəkistanın Samərgənd şəhərində keçirilən Türk Dövlətləri Təskilatının IX Zirvə Görüşü çərçivəsindən Əmīne Ərdoğanla görüşüb.

Milli Meclisin sədri, Azərbaycanın və Türkənin hem sevinclə, hem de kədərli günlərdən bədən qaldıran xanım Əmīne Ərdoğanla görüşüb.

Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin möhəkəmələşməsində parlamentlərin roldanın bədən qaldıracığını eminləyişin söylənilərindən.

Zaladığını vurğulayıb. Sahibə Qafarova Türkiyədə fevralın 6-da baş vermiş və on minnərən insanın heyatına son qoymuş dehşət zələzələ ilə əlaqədar hadələnlərin ailələrinə və yaxınları, qardaş Türkələrinə bir

Əliyev Fonduñun yardım kampaniyasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, Sahibə Qafarova, Milli Meclisin de öz imkanları daxilində felaket zonasına humanitar yardım gəndərəyini deyib.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb. Səmərəli emekdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndələrinin qarşılıqlı sefərlərinin vacibliyindən bahis edib, deputatlarının mətbət beynəlxalq qurumlarda bədən qaldıracığını vəzifəyini desəkliklərini bildirib.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb. Səmərəli emekdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndələrinin qarşılıqlı sefərlərinin vacibliyindən bahis edib, deputatlarının mətbət beynəlxalq qurumlarda bədən qaldıracığını vəzifəyini desəkliklərini bildirib.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb. Səmərəli emekdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndələrinin qarşılıqlı sefərlərinin vacibliyindən bahis edib, deputatlarının mətbət beynəlxalq qurumlarda bədən qaldıracığını vəzifəyini desəkliklərini bildirib.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci Xanımı Əmīne Ərdoğanla görüşüb.

Türkə Respublikasının Bincinci



Faik QISMETOGLU

faiqqismetoglu@box.az

TƏHSİLİMİZİN EVİ YIXILIB

Bu fikri tək biz demirik, bu sözleri həm de çox təcrübəli, savadlı pedaqoqlar deyirlər. Təbib ki, onların, nə de biziñ dəliklərimiz "Quran" ayısı deyil. Anma bir şey gün kimi ayındır ki, elin gözü tərəzidir. Ömrünüzününü gənc neslin tərbiyəsi və savadlanması yolunda "xərcleyən" təcrübəli ekspertlər bù gün heçcən tabiblər kili, Azərbaycan təhsili çox mürekkeb bir durumdadır. Ən azindan ona görə ki, təhsil sisteminde heyata keçirilən islahatlar islahatdan çox kadr dəyişikliyidir və həmin kadrda, iştirə yaşı olsun, istərsə de gənc, işə başlayandan sonra bir o qədər de böyük uğurlara imza atı bilir.

Cünti idarəetmə və digər vacib sistemlər deyismeyib. Direktorlular təyin edilməsindən hələ de sosial ədalət prinsipi öksəni tapşırır. Düzünlə, direktorlular müsabiqə yolu ilə, test imtahanalı yolu ilə seçirlər. Ancaq bu massalədə bir o qədər de özünətərəfli. Adam var ki, test və müsabiqə imtahanalı yüksək bal tapşırıb, amma onu direktor təyin etməyib, ondan az nəticə əldə edən və vezifəye qoyublar. Özü də an çox gənc xanımları direktor vezifəsinə təyin edirlər. Onların da 32, 35, uzağbaşı 40 yaşları var. Belə baxanda hər şey çox ədaləti görür. Amma kollektivə təyin olunmuşlu bù genc direktorlar o kollektivdən yox, digər yerdən gelib. Ona görə də onlar kollektiva gələrkən çatınılıkla üzləşir, səz-söhbatlər yaranır və nəticədə genc direktor həc də istəyinə nail olur. Ancaq direktorlular kollektivdən sevincə yolu ilə təyin etsiyidər, bù dənə ədaləti olardı. Onu da biz demirik ki Həmin fikri de yənə tacribəli pedaqoqlar sessiendlərdir. Cünti kollektivdə kimin o vezifəni bacarması hamiya yaxşı tanışdır. Kollektiv də onu seçəndə istər, istəməz məcmur olub həmin direktorun sözüne qulaq asır.

Artıq bir neçə Bakı məktəbindən yeni təyin olunmuş gənc direktorlara pedagoji kollektiv arasında müəyyən anlaşılmazıq da var. Yağın ki, burada bir-biriñ anlaşılmazıq və bir-biriñ başa düşməmək faktoru da mövcuddur. Məsələn, Bakıdakı 282 nömrəli məktəbə gənc bir xanım direktor təyin edilib. Buna görənən sözümüz yoxdur. Sözümüz onadır ki, həmin xanım direktor vezifəyə təyin olundan 10-15 gün sonra məktəbin dörd giriş qapısının hamisini bağladırdı. Hənsi ki, həmin məktəbin həyətində futbol stadionu var və eyni zaman da yaxınındakı sakinlərin asudə vaxtlarını o yerlərdə keçirməsinə normal mühit mövcuddur. Təessüf ki, qapılarsıq, hətta gənclər və yeniyetmələr həmin stadionu gedib, idmanla müşəqə olub. Təməd, tında, küçədə duran tərbiyəsiz əşyaqların tasırı altına düşürülər. Əger xanım direktor doğrudan nəsə bir yenilik eləmək istəyirdi, heç olmasa məktəbin divarlarına yazılış müxtəlif yazıları pozdurayıd. Həmin divarlarda elə sözələr yox və elə şəkillər qəkillik ki, adam onu diliyən getirirməyə utanır.

Bu yaxınlarda Rəfael və Coşqunun Heydər Əliyev adına saranda konsern programı keçirilib. Orada Rəfael soruşur ki, Azərbaycan təhsilinin galəcəyi var? Coşqun da cavab verir ki, təhsilimizin galəcəyi yox, keçmiş var. Doğrudan da Azərbaycan təhsilinin keçmişçi çox zengin və yaddaşqan olub. Mehdi Mehdiyəzadın, Lidiya Resulovanın, Firudin Cəlilovun və nəhayət Misir Mərdanovun nazır olduğunu dövrlərində Azərbaycan təhsili öz intibah dövründən yəşayış və mülkin, xalqın yadlaşdırda xəş izlər qoyub. Bunları da biz demirik, illərin pedaqoqları, alimlər və ziyanlıları deyirlər...

Amma son beş-ölkə ilde isə təhsilimiz doğrudan da eyni günlərin yaşayır və təhsilimiz bu sağ günlərdən kimi və neçə cıxarıraq, onu demek hələ de mümkin dəyil. Təbib ki, təhsili və savadı olan millet həmişə tərəqqi edir və böyük uğurlar qazanır və zaman gelecek Azərbaycan təhsili yene dırçələcək. Amma bu nə vaxt, haçan olacaq onu deyə bilmərik!?



Rüstəm Hacıyev

Növbəti hədəf Belarusiyadı

Tamamile Birleşmiş Ştatların vuran silahına çevrilmiş Şimali Atlantika Bloku - NATO, Rusyanın sərhədləri yaxınında mövcudlarda isarlırlar.

Rusiya alyansın bu hərəketləri ölkəsi üçün ciddi təhlükə hesab edər, artıq qardaş dəydi, eslinde isə Rusyanın qanadı altına sığınmış Lukaşenko Belarusiyasının əraziləri-nətikləti nüvə silahlarının yerləşdiriləcəyini bəyan edib.

Moskva və Minsk arasında Belarusiya dövlətinə arazisində taktiki nüvə silahlarının yerləşdirilmesi ilə bağlı razılaşmanın əldə edilməsi xəberi 20 martda məlum olmuşdur. Belə bir planın razılaşdırılması ilə bağlı məlumat, Rusyanın prezidenti Vladimir Putin, jurnalist Pavel Zarubin məsahibi zamanı bərət etmişdi.

NATO qüvvələrinin Rusyanın sərhədləri yaxınında yerləşdirməsəsələrin belə cixşamın Qərbi dövrlərləri, Belarusiya ərazilərinə taktiki nüvə silahlarının yerləşdirilmesi xəberindən təsvişi düşməye başlayıblar.

Bələrusyanı xarici işlər nazirinin bildirildik ki, Minsk NATO-nun, ölkəsinin sərhədləri yaxınından hərbi potensialı gücləndirməsindən narahat olduğu üçün, Rusyanın təkniqi nüvə silahlarını ölkə ərazilərində yerləşdirməsinə icaze vermək məcburiyyətindən qəlib. Belarusiya hökuməti əlyanın bir hərəkətini, "suveren dövlətin geosiyasi kursuna və onun dəyişdirilməsinə çalışması kimi qiymətləndirər, buna dövlətin daxili işlərinə kobudcasına müdaxilə kimi qəbul edir".

"Qeyd olunan vəziyyəti və milli təhlükəsizlik sferasında yaranan riski nəzəre alaraq, Belarus əzəz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək məqsədilə bu addımın atəmədən məcburiyyətindən qəlib", deyə XİN-nin yaydırdı sənəd-də bildirilir.

Bele görünür ki, üçüncü dünya müharibəsi, nüvə müharibəsi olacaq deyenlərin ehtimalları gerçəkləşməkdədir. Belarusiya isə bu müharibənin ilk qurbanlarından biri olub. ...

Allah özü dünyani qana susayan şeytanlardan qorusun...

Szinpin Çini müharibəyə hazırlayır

Cin lideri Si Szinpin Çini müharibəyə hazırladığını deyib. Dünya buna ciddi qəbul etməlidir.

Bu barədə "Foreign Affairs" nəşri yazib. Bildirilir ki, Szinpin Çin parlamentinin və onun ali siyasi məşvərət orqanının illik iclasında çıxış zamanı bir neçə dəfə müharibəyə hazırlaşmaq mənzusuna toxunub. O, generalları isə "cesareti vrusun" deyib. Həmçinin, onun son 10 ilde iki dəfə artmış Çinin müdafiə bückəsini dəha 7,2% artırırdı, həmçinin öleni xarici taxi id-xalından dəha az asılı vəziyyətə salmağı planlaşdırıldı bildirilir.

Od içində parlayan ulduz – alovlar arasında keçən ömür

38 il rütba daşıduğum illərdə müxtəlif zaman kəsiyində nəzərət, baş idarə, idarə, şöbə reisləri, komandırlar bilavasitə rəhbərlik olub. Bu 38 ilə bir rəhbərlər işlədiyim en uzun müddət isə DIN-nin Baş Dövlət Yangın Təhlükəsizliyi İdarəesində 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsindən rəsədiyən rəisini vezifəsindən.

ki Məktəbinin eyanı şəbəsində

səkilde biruze verib. O, 1992-ci

ilin noyabrında "Azərifett" Dövlət Neft Şirkəti üzərindən Mühafizə Destəsi reis təyin olunub. Murad Hüseyinovun bu vezifədə yüksək rəhbərlik keyfiyyətləri, yəradı-qurmaq əzmi ölkəmizin nəf-qazəsəyəsi obyektlərinin yanından mühafizəsi xidmətindən yeganə deyəri təhlükəsizliyi.

Təxnikələri təhlükəsizliyi.

Xərçəndən təhlükəsizliyi. İdarəe-sindən 1995-2005-ci illərdə idarəti dövra təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseyinov 1971-ci ilə Bakıdakı 2-ci Tabəli Heribəndləşdirilmiş Yangın hissəsind

AQİL ABBAS

ƏN XOŞBƏXT ADAM

Müəllifən: Aprelin 1-i 70 yaşım tamam olur. İstədim nəsə yazam, sonra fikirləşdim ki, 26 yaşında yazdırıbm bu povestdə öz ad günümü qeyd etmişəm. Dediim ki, siz de oxuyasınız. Bu əsər 1987-ci ilde çap olunub, 88-ci ilde Respublika Komsomol Mükafatına layiq görürlüb.

Bu gün ayın neçəsidir? Dünen ayın otuz birinci, demək bu gün ayın biri olmalıdır. Bir il de getdi ömründən. İyimi dörd yox, iyirmi beş!

Düz iyi mi beş ibundan evvel bugünkü gün kim ise qaçıb atasını müstüluqlayıb ki, gözün aydın, oğlun CLUB. Sonra da yığışmışdır ad qoymağı, hərə bir ad demişdir. Ata nənesi (babaları artıq...) iki ayagını bir Başınaqəti diyməmişdi ki, usşaqın adını Məşədi Cəfərqulu qoyun. Rehmətlik Məşədi Cəfərqulu yaxşı kişi olmuşdu, yaxşı da mərsiye deyərdi. Ana nənesi də das tibə başını tutmuşdu ki, usşaqın adını Muzdur Əliş qoymasın, mən bir də bi evə ayağımu basram. O Muzdur Əliş, qızının dayısıdır, kənddə ilə Böyük Oluşdu, başına andırıldırlar. Və o etrafda heç bir özünden deyen kişi - Məşədi Cəfərqulu da onlarıncı içinde olmayıñan - sözüñən qabaqına söz çıxara bilmişdi.

Amma atası usşaqın adını ne Muzdur Əliş qoymuşdu, ne de Məşədi Cəfərqulu - usşaq da uzun müddət adıñı qalmışdı.

Deməli, bu gün iyimi beş yaşı tamam olur - çox gözel!

Mehdi Hüseynzadə iyirmi dörd...

Dobrolyubov iyirmi beş...

Sirali Müslüman yüz altmış yeddi...

Heç vaxt ad günü keçirməmişdi ve ele yaxşı da olmuşdu! Ad gündür yığışır bir yere, gəz-gəzəl sağılıqları deyirler. Sonra düz dır il - növbəti ad günü gelenedək - hemin gözəl sağılıqları unudurlar, ya da eynən hemin sağılıqları başqa ad günlərində deyirler.

İndiyədən heç kəs onu ad günü münasibətlərə təbrik etmişdir. Əslində, heç o da hərdansa və ya kimdənən təbrik gözləməmişdi, gözləmirdi de.

Yox, yox, at-a-anası onu yaddan çıxmarmışdır. Əsl! Amma məsəle onda idi ki, kənddə ad günü dəb deyildi. Həm də bir yox, iki yox, evdə düz səkkiz, usad var! Ata-ana necə yaxınlarında saxlayıdı ki, kim hansı ayın hansi gündündə anadan olub. Axi bir de bunun nə dəlli ki, insan hansı ayın hansi gündündə və harda anadan olub? Ən vacibi odur ki, anadan olub, vessalam.

Evdən yapışmışdır ki, bir qəşəng qız tap - gunya itmişdi - evlen.

Amma həla evlənmək haqqında fikirləşmişdi. Onun zənnincə, evlənmək heyatda belə de (ve belkə de elə belkəsi) on çətin bir problemdir.

Bu çətin problemlər həll etmek işə hələk onun imkanı həddindən konardı. Ona görə de hələ tez idi və qarşısında öncə da vəcib məsələlər durredi. Və ki, bu barədə özünən qəribə baxışları vardi. Bu çox qəribə baxışlardan biri o idi ki, özü heç bir təmammış nəsildən olmadığı üçün - heç bir tarixi, heç bir tarixi kətabda onların nəsilləri haqqında birçə kəlmə de danışmamışdır - onun nəsilləndən de ne Mehəmməd - evləməyən qəribə.

Bu gün ayın biridir, sabah ikisi, o biri gün üçü, sonra dördü, sonra... Sonra yene bir!!! Növbənde her dəfə ayın biri gələndə özünü çox pis hiss edirdi.

Bu gün otaqdan çıxanda ev sahibi ona baxacaqdı; o da bu baxışlardan oxuyacağı ki, ev ki-rayının vaxtıdır. Maaş işə hələ sabah olacaq.

Maaşın haçan verilməsinin onun üçün əhəmiyyəti olsa da, ev sahibinə heç bir dəlli yox idi.

Gərek heyətində elə ustalıqla çıxa ki, ev sahibiyle rəstəkliyə.

Düzdür, kriyəni iki gün, lap üç gün gecikdirse de ev sahibi danişan adam deyil. Amma özü tərənidir. Bu səmimi, məhrəbən adam her dəfə ev ki-rayının alanda qızırılı, puluñ ondan utana-utana götürürdü, hətta deyirdi da:

- Qonşu, yoxundu, qalsın.

Onun ürəyindən keçirdi ki, vermesin, amma:

- Yox, almasaz, inciyərem.

Əsindən işin içinci eleməzdi, eksine, çox şad olardı. Ev sahibi de onun xərinə çox istəyindən razı olmadı ki, incisin və pulu alardı.

Bəzən fikirlişirdi ki, tələtimi bəzən-sabah ev alırdı, bəs sonra necə edəcək, kire pulsularını kime verəcək. Demək, özünən evi olsa, kire pulu da özüne qalır ve maaş hemin pulu miqdər qədər artır. Onusuz da maşaş yaşamaga əyriñmişdi, axırını manatını maşaşdan bir gün evvel xərcləyirdi. Neçə defə istəmədi bu vərdisi deyisir, maaş gününe pul saxlaşın, bacarmamışdı. Və bu gün de o, sonuncu manatını redaksiyanın büfəsində qoyacaqdı.

Axi, bu gün başqa günlərdən fərqliənməliydi, iyirmi altı yaşı tamam olurdu.

(povestdən bir parça)

Səhər həmşəkikət açılmışdı. Radio da öz tənisi programı esasında verilişlərə başlamışdı. Yenə soyuducudakı pəndir onu gözleyirdi.

Pəncərənin pərdəsinə qaldırıb ehtiyatla heyət boylandı: Vəlinin arvadı deyin-deyin paltar yurudu. Arvadının her seher bir bəhəne tapıb deyinməsinə öyrənmiş Vəlinin işə elə bil dünə vecin deyildi.

Oturmuşdu qapının kandarında "Avrora"simi tüstüldəridi, ev sahibi işə xoşbəxtlikdən heyətde görürdü.

Otaqdan çıxdı.

Vəli onu görən kimi göz vurdur və gülmüşdi. O da borcunu qalmadı - Veliye göz vurdur ki, işində ol.

Ev sahibi indice heyətde görünən bilerdi. Tələsidi. Fikri qalmışdı arxada, ev sahibi her deqiqənən sessiye bilerdi. Bu da heyətin qapısı.

Birdən o bədəxət hadisə baş verdi.

- Qonşu, sabahın xeyir.

Dayandı fikirleşəndə ki, heç belə xeyirdən olmaz. Geri cərvildi.

gördü ev sahibinin kefi kökdür.

- Sabahın xeyir.

- Qonşu, pulunuz düşüb, götürün.

Bu gün aprelin biri olduğunu çox yaxşı bilirdi. Onu da bədəni kili, pulu heç cüre düşü bilməz - bir şey ki, adamın cibində olmaya, onu nece yere salıb itirmək olar! Birçə manatı vərdi və o birce manatı elə yere qoyamadı ki, itirə bileydi.

İndi qayğıb desəydi ki, bu gün aprelin biridir - bəs özən təzə və sahibinin port olması üçün kifayət idi. Bu daqiqə ev sahibinin port etmək onun elində su içmək kimi asandı, amma bu pertliyin altından çıxmagı.

Ürəyindən keçənləri demədi, ev sahibinin könüllü xoş eləmək üçün ayıldı, ora-bura baxdı və soruşdu:

- Han?

- Qonşu, bu gün pervi apreldi! - dedi və qəhfə-hə cəkdi.

Aprelin biri olduğunu indice bilmiş kimi, elini vurdur alına və o - da başladı güləmeye - ev sahibinin növbəti sözünü gözəldən artıq qorxuldu. Elədən qədər ona - qırmızı şəhərənək - qızı çıxmışdı.

Bu gülüş məcərbələdi ki, adatıñ xilaf olaraq bir siqaret yandırsın.

Siqareti yandırdı və qeyri-ixtiyari olaraq tine baxdı - indice bi tindən qoltuğunda xalat qəşəng bir qız çıxmışdı.

Bu da həmin qız.

Düz iki ididi ki, her seher evdən çıxanda baxele buradaca bu qızla rəstəkliyə, anı baxışardılar və töbü keçərdilər. Her dəfə də isteyərdi qızla salam versin. Qız xəzinəsi qızının cəməyindəydi ki, amma son anda güclü qatmaz və salam vere bilməzdi. Her seher rəstəkliyə bu qız üçün ad da fikirfəsmedi - Leyla. Və inanırdı ki, qəşəng qızın adı Leylədir. Niyanrı, bildirdi. Niyanrı, vessalam. Növbənde ona elə geliridə ki, bu qız da özlüyündə ona bir ad tapıb.

Her seher bələcə rəstəkliyə, bələcə de salamlaşmamış töbü keçərdilər. Sonra qəvirlil qızın daima baxaçaq, amma qız qəvirlilərindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın arxasında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.

Qızın ardında xaxınlı, köşkünən yaxınlaşdı. Buna qərbi qızın adı Leylədir. Növbəye dərman vənاردı. Növbəye gərəndən gözəyindən.</p

Forma № 2S

SIĞORTAÇININ (TƏKRARSIGORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Siğortaçının (təkrarsigortaçının) və ya sigorta brokerinin adı: "Zaman Siğorta və Təkrarsigorta üzrə Broker" MMC

Hesabat dövrü: 01 Yanvar 2022 - 31 Dekabr 2022

ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
A1 Əsas əməliyyat geliri:	
A2 birbaşa siğorta üzrə siğorta haqları	
A3 təkrarsigorta üzrə təkrarsigorta haqları	
A4 siğorta ödənişlərində təkrarsigortaçıların payı üzrə	
A5 təkrarsigortaya verilmiş müqavilələr üzrə komisyon muzdlar üzrə	
A6 Xalis siğorta ehtiyatlarının dəyişməsi (müsbat və ya mənfi)	
A7 İnvestisiya gelirləri üzrə	
A8 Subrogasiya gelirləri	
A9 Sair gelirlər	3,570,167.00
B1 Cəmi Gəlirlər	3,570,167.00
Xərclər	
C1 Əsas əməliyyat xərcləri:	
C2 siğorta ödənişləri və siğorta məbləğləri üzrə	
C3 qaytarılan siğorta haqları üzrə	
C4 tənzimləmə xərcləri	
C5 təkrarsigortaya verilmiş siğorta haqları üzrə	
C6 qarşısalınma tədbirləri fonduna ayırmalar üzrə	
C7 siğorta fealiyyəti üzrə sair xərclər	
C8 İşlərin aparılması xərcləri	1,802,909.00
C9 Sair xərclər	
D1 Cəmi Xərclər	1,802,909.00
E1 Məliyə mənfəəti (zərəri)	1,767,258.00
E2 Mənfəətin nizamname kapitalına yönəldilən hissəsi	
E3 Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	1,767,258.00
E4 Mənfəət vergisi	349,987.00
E5 Hesabat dövründə xalis mənfəət (zərər)	1,417,271.00

Rəhbər: Əhmədov Şahin Müseyib oğlu_____

M.Y.

Baş mühasib : Əfəndizadə Tutu Fuad qızı_____

Nura Suri: "Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir"



Müğənni Nura Suri "Şəbnəm mahnlarınından səsini effekt qoydurur" fikirlərindən sonra Şəbnəm Tovuzlu ilə arasında yaranan gərginlikdən danışır.

Adalet.az xəber verir ki, sənəçi bildirib ki, həmkarı onun sözlerini düzgün anlayıb, amma gündəm üçün bu mövzunu qalmaqala çevirib.

Bu haqqda Suri "MTV maqazin" verilişinə müsbəhəsində deyib: "Öslin-de, çox gözəl fikir bildirdim. Dedi ki, Şəbnəmin canlı ifasını eşitməş. Çox gözəl ifalar var ve canlı gözləyən tərəfindən qəbul olunmur. Ona istedadızs demək olmaz. Onun haqqda yaxşı danışmışam. Ola bilsin ki, prodüseri ve ya özləri istədilər ki, bu mövzuya qalmaqala çevirilsin, bir az söz-söhbat olsun."

Əntiqə

Pərvin Abiyeva: "Mən daha ciddi bəyləri sevirəm"



"MTV maqazin" subay sənət adamları arasında sorğu apararaq, bu sahədən kiminle ailə qurmaq istədiklərinə soruşub.

Adalet.az xəber verir ki, mövzuya bağlı aktrisa Pərvin Abiyeva "Umumiyyətə meshrur bir bəyle ailə qurmazdım. Cənubi qısqanc adamam. Həm de şou-biznes adamları ciddi olur. Mən daha ciddi bəyləri sevirmə. Gələcəkdə ne olacaq bilərim. Faktiki düşüncəm belədir" deyib. Aparıcı: Vüsalə Olzadə isə şou ehlisindən artıq heç kimlə ailə qurmayıağın bildirib.

Müğənni Seide Sultan "Şou-biznesde qurmuş düdürüyə adam yoxdur. Hələ ki, o ürəkli adımı görməmiş. Çətin adamam, ona görə mənimlə dəolanıq qəlizi" reaksiyasını verib.

Aparıcı-aktyor Şəhriyar Əbəliv isə şou ehlisindən artıq heç kimlə ailə qurmayıağın bildirib.

Türkan Veliyazadə fikrini bildirək, "Şou-biznesdən inanram. Cənubi düşünürəm ki, eyni sonatda olduğum insanlarla yola getmərem"- deyib.

Tərəzə Humay Qədimova "Şou ehlisindən çox qanاقlı adamlar var. Sadəcə onları görmek lazımdır. İnsan sevgi etirafını birinci bayındır. Qadın ona qarşılıq verir. Mən belə təklif almamışam" - cavabını verib.

"Eyni sahədən adamla ailə qurmaq asan deyil, ələksus da müğənni bir bəyle. Hər gün biri meclisde olacaq və bu baxımdan bələ cütük tam ailə kimi olub. Menin üçün daha sakit heyat uyğundur", - deyə, müğənni Aysel Olzadə bildiridir.

Əntiqə

Aqil Abbas
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verir.

Nəbi Muxtarov ailə üzvləri ilə birlikdə
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verirler.

Aslan Mehdiyev
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verir.

Asif Quliyev
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verir.

Əbülfət Mədətoğlu ailə üzvləri ilə birlikdə
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verirler.

Əltiram Seferov, Vəfa Əliyev və polkovnik Mirqiyas Rüstəmov və yaxın dostları
Neymet Veysəllinin
vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznə başsağlığı verirler.

Səmənder Məmmədov və Faiq Qismətəoglu 271 nömrəli tam orta məktəbin direktor müavini **Mətanət İbrahimovaya** atası
Əliyət Cabbarov
vəfatından kədərləndiklərini bildirir və doğmalarına dərin hüznə başsağlığı verirler.

ELAN

18.12.1992-ci il tarixdə 9 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Birlik Partiyası ləğvi olunduğunu elan edir.

Kreditörələrin xahiş olunur ki, bələ dərc olunduğundan sonra 60 gün ərzində quruma olan tələblərinə aşağıda göstərilən ünvanla bildirişlər: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 53.

Həsənov Nizami Əziz oğlunun adına verilmiş Birinci Qarabağ müharibəsi Veteranlıq vəsiqəsi (№ 037332) itdiyi üçün etibarsız sayılır.

Donskaya Ədilə Yusufovna qızının adına verilmiş Bakı şəhəri Tacili Texnəsalımlı Tibbi yardım Stansiyası 12 sayılı bölməsinin emek kitabçası itdiyi üçün etibarsız sayılır.

ibrahimov Ayxan Rəşadət oğlunun adına verilmiş MN 0058193 nömrəli şəxsi herbi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

Qəzet "Ədalət" qəzetiñ bilgisayar mərkəzində
yiğilib səhifələnmış və "Son dəkika" MMC Nəşriyyatında
ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1 sayılı Nəsimi rayon filialı.
kod: 200112 h/VÖEN 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. Blik: AIBAZ 2x hesab N:
AZ42AIIIB38070019441100451111 VÖEN: 1300456161
İndeks: 0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə,
"AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.
Telefon: 538-05-50, 538-51-31, 434-55-98
Faks: 539-80-26
adaletqezeti@rambler.ru
adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Tiraj: 1500
Sifariş: 123
Çapa imzalanmışdır:
30.03.2023

Forma № 1S

SİGORTAÇININ (TƏKRARSIGORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIGORTA BROKERİNİN MUHASİBAT BALANSI (rüblük və illik)

Siğortaçının (təkrarsigortaçının) və ya siğorta brokerinin adı: Zaman Siğorta və Təkrarsigorta üzrə Broker MMC

Hesabat dövrü: 01 Yanvar 2022 - 31 Dekabr 2022

manatla

A K T İ V L E R	İlin əvvəline	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
A1 Torpaq, tikiili və avadanlıqlar	289,086.00	279,754.00
A2 Torpaq, tikiili və avadanlıqlarla bağlı məsəflərin kapitallaşdırılması		
A3 Daşınmaz əmlaka investisiyalar		
A4 Qeyri-maddi aktivlər	1,418,494.00	1,346,426.00
A5 Təxirə salılmış vergi aktivləri	24,724.00	38,129.00
A6 Uzunmüddəti debitor borcları		
A7 Uzunmüddəti maliyyə aktivləri:		
A8 dövlət qıymətli kağızları		
A9 qeyri-dövlət qıymətli kağızları		
A10 sair maliyyə aktivləri		
A11 İstrak payı metodu ilə üçota alınmış investisiyalar	4,900.00	50,450.00
A12 Təsisçi və ya sahmdarlarla hesablaşmalar		
A13 Sair aktivlər		
B1 Cəmi uzunmüddəlli aktivlər	1,737,204.00	1,714,759.00
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
C1 Ehtiyatlar	2,285.00	2,285.00
C2 Debitor borcları:	1,616,368.00	21,914,988.00
C3 birbaşa siğorta üzrə	103,498.00	100,295.00
C4 təkrarsigorta əməliyyatları üzrə :	1,453,945.00	20,545,995.00
C5 - təkrarsigortaçılı üzrə	1,042,468.00	22,379.00
C6 - təkrarsigortalı üzrə	411,477.00	20,523,616.00
C7 asılı təşkilatlar üzrə		
C8 büdcə üzrə		
C9 iddia tələbləri üzrə		
C10 işçi heyəti üzrə		
C11 siğortalılara verilen borclar üzrə		
C12 sair debitörərər		
C13 Pul vasitələri və onların ekvivalentləri:		
C14 kassa	58,925.00	1,268,698.00
C15 hesablaşma hesabı	403,614.00	737,665.00
C16 valyuta hesabı	341.00	270.00
C17 depozit hesabları	70,543.00	59,954.00
C18 sair pul vasitələri	315,730.00	660,441.00
C19 Qısamüddəti maliyyə aktivləri:	17,000.00	17,000.00
C20 dövlət qıymətli kağızları		
C21 qeyri-dövlət qıymətli kağızları		
C22 sair maliyyə aktivləri		
C23 Siğorta ehtiyatlarında təkrarsigortaçının payı:		
C24 heyat siğortası sahəsi üzrə	28,218.00	36,919.00
C25 qeyri-heyat siğortası sahəsi üzrə	5,031.00	13,683.00
C26 Sair qısamüddəti aktivlər:	18,214.00	23,